



Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə keçirilən “Musiqi festivalı” çərçivəsində “F.Əlizadəyə həsr olunan kitabların və kompakt disklərin təqdimat mərasimi” keçirilib.

Xalq artisti Firəngiz Əlizadənin yubileyinə həsr olunan təqdimat

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Təhirov açaraq bildirib ki, bu gün Milli Kitabxanada musiqi bayramıdır, sənətsüənslıq bayramıdır. Direktor qeyd edib ki, həmişə Milli Kitabxanada kitab təqdimatları keçirilir, bu gün isə tam fərqli təqdimata – Firəngiz Əlizadənin gördüyü işlərin təqdimatına yığışmışıq. Firəngiz xanımı hər kəs tanıyır və sevir.

Vurğulanıb ki, F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından uzaqlarda da uğurla təbliğ edir. Onun əsərləri həm Vətəninə, həm

də xarici ölkələrdə tanınaraq müasir Azərbaycan musiqisinin inikasına çevrilib. Musiqi mədəniyyətimizin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əlizadə UNESCO-nun “Sülh artisti” mükafatına da layiq görülüb.

Sonra Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan qısa klip iştirakçılara təqdim olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək belə bir tədbirin təşkilinə görə, Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirib.

Vurğulayıb ki, Milli Kitabxana bizim üçün çox doğma, müqəddəs məkandır, çünki tələbəlik illərimiz məhz burada keçib. Qeyd edib ki, bu gün festivalın artıq 3-cü gününü yaşayırıq, bu günlər ərzində konsert proqramları, film nümayişləri, müxtəlif tədbirlər keçirilib. Sonra o, təqdim olunan kompakt disklər və kitablar haqqında iştirakçılara ətraflı məlumat verib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək deyib ki, bu gün Firəngiz Əlizadənin 75

illik yubileyi münasibətilə keçirilən “Musiqi festivalı” çərçivəsində ona həsr olunan kitabların və kompakt disklərin təqdimat mərasiminə toplaşmışıq. Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, çoxsaylı mükafatlara layiq görülüb.

Tədbirin davamında Əməkdar incəsənət xadimi, sənətsüənslıq üzrə elmlər doktoru, professor İmrüz Əfəndiyeva, Naxçıvan Dövlət Universitetinin musiqi sənəti kafedrasının dosenti, sənətsüənslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova və digərləri çıxış edərək Firəngiz Əlizadəni yubiley münasibətilə təbrik edib və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda qonaqlar Firəngiz Əlizadənin həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.

**M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”**